

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 24 avqust 2018-ci il tarixli Q-02 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

**Azərbaycan Respublikasının Gənclər Fondunun
grant maliyyələşdirilməsi üzrə müsabiqələrində iştirak etmək üçün
gənclərin və Azərbaycan Respublikasında dövlət qeydiyyatına
alınmış gənclər təşkilatlarının qeydiyyata alınmasına dair**

TƏLİMAT

Bu Təlimat Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) grant maliyyələşdirilməsi üzrə müsabiqələrində iştirak etmək üçün gənclərin və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının qeydiyyata alınmasına kömək etmək məqsədilə hazırlanmışdır.

Gənclər təşkilatlarının qeydiyyat qaydaları

Layihə təklifinin təqdim edilməsi üçün ilk növbədə Fondun rəsmi internet sahifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçməlisiniz. Bunun üçün sahifənin "Qeydiyyat" bölməsinə daxil olub, oradakı suallara müvafiq qaydada cavab verməli və qarşısındakı xanalarda qeydlər aparmalısınız.

Daha sonra müvafiq bölmənin sonundakı "Əlavələr" xanasına aşağıdakı sənədlərin skan olunmuş surətlərini daxil etməlisiniz:

- gənclər təşkilatının dövlət qeydiyyatına alınması barədə şəhadətnamə;
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış Nizamnamə.

“Qeydiyyat” bölməsindəki bütün suallara müvafiq qaydada cavab verdikdən sonra, “Göndər” düyməsini basmalısınız. Əgər cavab verilməmiş heç bir sual qalmamışdırsa, müraciətiniz Fonda göndərilmiş olacaqdır. Bu zaman Siz aşağıdakı mesajı alacaqsınız: “Təşkilatınızın qeydiyyat forması Fonda göndərildi. Təşəkkür edirik!”

Qeyd: Qeydiyyat zamanı bütün suallara müvafiq qaydada və düzgün cavab verilməlidir. Əks təqdirdə təşkilatınız qeydiyata alınmayacaqdır.

Müraciətiniz Fonda göndərildikdən sonra, 7 (yeddi) iş günü ərzində elektron poçt vasitəsi ilə cavab veriləcəkdir. Bundan sonra Sizə daimi “Qeydiyyat kodu” və “Şifrə” təqdim olunacaqdır. Təhlükəsizlik üçün Fond tərəfindən təqdim olunan “Şifrə”ni istədiyiniz simvol və rəqəmlərə dəyişdirə bilərsiniz.

Təşkilatınız qeydiyyatdan keçdikdən sonra, ehtiyac olduğu təqdirdə “Qeydiyyat kodu” və “Şifrə” ilə daxil olaraq, “Qeydiyyat” bölməsində dəyişikliklər edə bilərsiniz.

Qeydiyata alındıqdan sonra, gənclər təşkilatları “A” və “B” kateqoriyalar üzrə layihə təklifləri göndərə bilərlər.

Gənclərin qeydiyyat qaydaları

Layihə təkliflərinin təqdim olunması üçün Fondun rəsmi internet sahifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçməlisiniz. Bunun üçün sahifənin “Qeydiyyat” bölməsinə daxil olub, oradakı suallara müvafiq qaydada cavab verməli və qarşısındakı xanalarda qeydlər aparmalısınız.

Daha sonra müvafiq bölmənin sonundakı “Əlavələr” xanasına aşağıdakı sənədlərin skan olunmuş surətlərini daxil etməlisiniz:

- şəxsiyyət vəsiqəsi;
- ümumvətəndaş pasportu (əgər varsa);
- diplom və ya attestat (əgər varsa);
- VÖEN (əgər varsa).

“Qeydiyyat” bölməsindəki bütün suallara müvafiq qaydada cavab verdikdən sonra, “Göndər” düyməsini basmalısınız. Əgər cavab verilməmiş heç bir sual qalmamışdırsa, müraciətiniz Fonda göndərilmiş olacaqdır. Bu zaman Siz aşağıdakı mesajı alacaqsınız: “Sizin qeydiyyat formanız Fonda göndərildi. Təşəkkür edirik!”

Qeyd: Qeydiyyat zamanı bütün suallara müvafiq qaydada və düzgün cavab verilməlidir. Əks təqdirdə Siz qeydiyyata alınmayacaqsınız.

Müraciətiniz Fonda göndərildikdən sonra, 7 (yeddi) iş günü ərzində elektron poçt vasitəsi ilə cavab veriləcəkdir. Bundan sonra Sizə daimi “Qeydiyyat kodu” və “Şifrə” təqdim olunacaqdır. Təhlükəsizlik üçün Fond tərəfindən təqdim olunan “Şifrə”ni istədiyiniz simvol və rəqəmlərə dəyişdirə bilərsiniz.

Qeydiyyatdan keçdikdən sonra, ehtiyac olduğu təqdirdə “Qeydiyyat kodu” və “Şifrə” ilə daxil olaraq, “Qeydiyyat” bölməsində dəyişikliklər edə bilərsiniz.

Qeydiyyata alındıqdan sonra, gənclər “C” kateqoriyası üzrə müraciətlərini göndərə bilərlər.

Qeydiyyat məsələsində çətinlik yarandığı halda, office@youthfoundation.az elektron poçtuna müraciət edə bilərsiniz.